



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 166 (8482) ŞƏNBƏ, 22 avqust 2020-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

İlham Əliyevin düşünlümüş siyasəti nəticəsində Azərbaycanın enerji təhlükəsizliyi tam təmin edilib

**"Qobu" Elektrik Stansiyası bizim ümumi enerji potensialımızı
güçləndirəcək, ixrac imkanlarını genişləndirəcək**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 megavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq "Qobu" yarımstansiyasının tikintisi ilə tanış olub. AZORTAC xəbər verir ki, dövlət başçısı, həmçinin 385 megavatlıq "Qobu" Elektrik Stansiyasının təməlını qoydu.

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətünüzün başçısına məlumat verdi ki, 330/220/110 kilovoltluq "Qobu" yarımstansiyasının inşası uğurla gedir. Hasıl olunan elektrik enerjisini enerjisisteme ötürürləsi, Bakının və Abseron yarımadasının elektriki enerjisi təchizatında 500/330/220 kilovoltluq "Abşeron" yarımstansiyasından asılılığı aradan qaldırılmışdır, istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının temin edilməsi, respublika ərazisində 330 kilovoltluq dairevi elektrik təchizatı sxeminin yaradılması üçün bu yarımstansiya müstəsna rəla maliyyətli. "Qobu" yarımstansiyasının xüsusi əraziləri ondan ibarətdir ki, bu, Bakıda tikilən ilk 330 kilovoltluq yarımstansiyası olacaq və on əsası, ölkənin strateji yarımstansiyası olan 500 kilovoltluq "Abşeron" yarımstansiyasının evezədici funksiyasını daşıyacaq. "Qobu" yarımstansiyasının enerjisisteme integrasiyasının 2 mərhələde həyata keçirilmesi nəzərdə tutulur.

Ölkədə enerji teminatının esaslı şəkilde yaxşıdırılmışdır, böyük infrastruktur layihələrin icrası baxımdan mütlüm işlər görüllər. Lakin elektroenergetika sektorunuñ daim inkişaf edən sahə olduğunu,

əhalinin artım tempini, sənayeləşmə prosesini nəzəre alaraq sonrakı dövrə generasiya güclərinə tələbatın müyyəyenləşdirilməsi və onun vaxtında qarşılıqlı konkret vəzifə olaraq qarşıya qoyulub. 385 megavat gücündə "Qobu" Elektrik Stansiyasının generasiya menbəyi olaraq yaradılmışdır, qarşıya qoyulan mühüm vazifənin əsas komponentlərindəndir.

Yarımstansiya ilə tanışlıdan sonra Prezident İlham Əliyev 385 megavat gücündə "Qobu" Elektrik Stansiyasının təməlini qoymuşdu.

Qeyd edək ki, bu stansiyanın tikintisi yaxın illərdə respublikada fealiyyətə başlaşdırılacaq bir səra qeyri-neft sənayesi obyektlərinin, o cümlədən Əlet qəsəbəsinin yaxınlığında yaradılacaq "Azad İqtisadi Zona"nın etibarlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. "Qobu" layihəsinin dünənmiş meşhur şirkətləri yüksək rəvəməkə yanaşı, onun tikintisində yardımçı şirkətlər iştirak edirlər.

"Qobu" Enerji layihəsi, o cümlədən 385 megavat gücündə "Qobu" Elektrik Stansiyasının tikintisi ökənen enerji sisteminde bir mənbədən asılılığı aradan qaldırımaq, Bakı şəhərinin ümumiyyətinde Abseron yarımadasının elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını maksimum səviyyəye qatdırmağa hesablanır. Bu layihənin icrası digər sosial məsələdə də ehemmiliyi ilə seçilir. Belə ki, "Qobu" Elektrik Stansiyası və "Qobu" yarımstansiyasının işe salınması məşğulluğun artırılmasına töhfə olacaq. Burada 120-dən çox yeni iş yeri yaradılacaq.

Sonra Prezident İlham Əliyev energetiklər göründü. Dövlət başçısı görüşdə çıxış etdi.

Ardi 2-ci səh.

Əkin sahələrinin su ilə təminatına etibarlı dəstək

Bölgələrdə yeni subartezian quyuları qazılır



Ölkədə həyata keçirilən geniş-miqayışlı meliorasiya işlərinə yeni infrastruktur layihələri böyük dəstək verir. Bunların sırasında subartezian quyularının qazılması xüsusi əhəmiyyəti var. Keçən il 300-dən çox bələ quyu qazılmışdır.

Cari il fevralın 3-de "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Programı"nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda bu məsələ barədə etrafı bahs edilmişdir. Bu il suvarma üçün 400-dən çox subartezian quyuşusunun qazılmasını vacibli bildirilmişdir. Çünkü bu quyuların sayı ildən-ile çoxalsı da, onlara tələbat da artırmışdır.

Ardi 6-ci səh.



Pandemiya ilə mübarizədə yeni mərhələ başlayır

Bundan sonra sərt karantin rejiminin bütün ölkədə deyil, bölge-bölgə tətbiq edilməsi tövsiyə olunur

Milli parkların kapıları açılıb

Avgustun 5-dən SMS icazə sistemi işlədirilər, cimerliklər açılıb. Bu ilin 10-dan iqtisadi aktivliyin gücləndirilməsinin zərurəti nəzərə alınaraq sərt karantin rejiminin yumşaldılması istiqamətindən növbəti tədbirlər paketi qüvvəyə minib. Müvafiq qərarə esasən, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abseron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının arasında qeyd olunan tarixdən etibarən bir sira istehsal, ticarət və xidmət sahələrinin fealiyyətinə icazə verilib. İri ticarət mərkəzləri və "Mall"lardan başqa, qeyri-ərzəq məhsullarının satışı ilə meşğül olan mağazalar açılıb, bəzi sahələr üzrə işe celb olunan işçilərin sayına tətbiq edilmiş məhdudiyyətlər aradan götürülür. Ayni 18-dən isə ictimai işsə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib.

Ardi 5-ci səh.

İqtisadi böhran, siyasi xaos Ermənistənin iflasını sürətləndirir

Sarkisyan-Koçaryan koalisiyasının revansı istəyi işsgalçı ölkədə vəziyyəti daha da gərginləşdirir

İqtisadiyyatı zəif olan Ermənistən yeni böyük problemlərlə üzləşməkdədir. Buna əsas səbəb son vaxtlar pandemiya fonunda dünya iqtisadiyyatında yaranan və çətinliklərin digər ölkələrlə müqayisədə Ermənistənə daha çox dağıdıcı təsir göstərməsidir.

Qeyd olunur ki, car ilin 6 ay işsgalçı ölkə üçün daha çox tənzəzzü, iqtisadi geriləmə, siyasi ziddiyətlərin derinleşməsi, korrupsiya və rüşvetçiliklərin miqyasının genişlənməsi ilə xarakterizə olunub. Ermənistən iqtisadiyyatının tamamilə iflasa ugramasını statistik göstəricilər də təsdiqləyir. 2020-ci ilin avvelində beri işsgalçı ölkədə çoxsaylı iri müəssisənin müflis olduğu açıqlanıb.

Kənd təserrüfatı və sənayədə geriləmə müşahidə olunur. Araşdırımlar göstərir ki, vəziyyət belə davam edərək, iqtisadi böhranla üzərə qalan Ermənistəndə təzliklə sosial partlarda işsizlilik olacaq. Bunun əsas sebəblərindən biri işsgalçı siyasetindən el çəkməyən hakim rejimin ölkəni uğuruma aparmasıdır. Yekunda yoxsulluq səviyyəsi bir qədər də artıb və bunun yaxşılaşığı doğru deyiləməsi də gözlənilir.

Ardi 6-ci səh.

Qəpiyini yiğanın manatı ruzili olar

ƏDV-nin bir hissəsinin geri qaytarılması həm istehlakçıların, həm də dövlətin mənafeyinə xidmət edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən global çağırışlara uyğun olaraq vergi inzibatiçiliğinin rəqəmsallaşdırılması, xidmətlərin elektronlaşdırılması və yeni elektron məhsulların tətbiqi davam edir.

Bu ilin may ayından etibarən pərəkəndə ticarət və iasa obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi həyata keçirilir. Bu o deməkdir ki, supermarket və digər pərəkəndə ticarət obyektlərindən alınan, restoran və kafelerin göstərdiyi xidmətlər görə ödənilmiş məbləğin bir hissəsi sonradan dolayısı yolla istehlakçılaraya qaytarılır.

Istehlakçı alınmış malların dəyəri nağd əddedikdə satıcı onlayn nəzarət-kassa aparatının çəkini təqdim edir.



Ardi 4-cü səh.

İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanın enerji təhlükəsizliyi tam təmin edilib

“Qobu” Elektrik Stansiyası bizim ümumi enerji potensialımızı güçlendirəcək, ixrac imkanlarını genişləndirəcək

Prezident İlham Əliyevin çıxışı

Əvvəli 1-ci səh.

- Bu gün ölkəmizin elektroenergetika sahəsində növbəti önəmli addım atılır. "Qobu" Elektrik Stansiyasının təmel dasını qoysduq. Əminən ki, bu stansiyanın tikintisi uğurla gedəcək və nəzərdə tutulmuş vaxtda - 2022-ci ilin əvvəlində tam istifadəyə veriləcəkdir. Bu, bizim enerji potensialımızın gücləndirilməsi istiqamətində çox önəmli addımdır. Stansiyanın generasiya gücü 385 meqavatdır. Bu, ölkəmizdə tikilən böyük stansiyalar arasında öz verini tapacaq

Bütövlükde bu stansiyaların çox böyük əhəmiyyəti var. Çünkü bu stansiyaların timsalında biz müasir Azərbaycanın ümumi inkişafını görürük. Burada on müasir texnologiyaların tətbiq ediləcəkdir. Dünyanın aparıcı şirkətləri bizimlə bərabər bu stansiyaların inşasında iştirak edəcəkdir. Eyni zamanda çox güclü beynəlxalq nəzarət olacaq.

Stansiya bütün bəyən xlalq ekoloji standartlarında tam cavab verir. Ona görə ekoloji baxımdan stansiyanın əhəmiyyəti xüsusi qeyd edilməlidir. Burada şərti yanacağın sərfiyatı da aşağı səviyyədədir - 260 qram. Energetiklər bilirlər ki, bu, cox aşağı səviyyədir.

Bütövlükde son illerde görülmüş işler neticəsində enerji sisteminde şərti yanaçağın sərfiyatı aşağı düşməkdədir. Eyni zamanda itkilər də azalır. İtkilərin azalmasına göldikdə, bu stansiyanın əhəmiyyəti ondadır ki, o, Bakının və Abşeron yarımadasının "Mingəçevir" İstilik Elektrik Stansiyasından asılılığını aşağı salacaq və beləliklə, itkilər azalacaq. Çünkü "Mingəçevir" İstilik Elektrik Stansiyası Bakıdan 250 kilometr məsafədə yerləşir və əlbette ki, enerjinin ötürülməsi istər-istəməz itkilərə getirib çıxarırlar. Eyni zamanda bu stansiyanın əhəmiyyəti ondadır ki, mümkün olan qəzaların fəsadları azalacaq. Çünkü hamımız yaxşı xatırlayıraq, iki il bundan əvvəl "Mingəçevir" İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində, demək olar ki, Baki şəhəri, Abşeron yarımadası və ölkəmizin böyük hissəsi işıqsız qalmışdı. Ona görə bu stansiyanın məhz Abşeron yarımadasında inşa edilməsi bizi qəzalardan da siğortalayacaq.

Eyni zamanda bildiyiniz kimi, son vaxtlar bərpaolunan enerji növlərinə Azerbaycanda çox böyük əhəmiyyət verilir. Bu istiqamətdə böyük planlarımız var. Energetiklər yaxşı bilirlər ki, bərpaolunan enerji növlərinin genişmiqyaslı inkişafı ənənəvi enerji növlərinin inkişafı ilə bilavasitə bağlıdır. Ona görə bu stansiya enerji dayanıqlılığının təmin edilməsi işində də mühüm rol oynaya-caqdır. Bütövlükde bu stansiyanın enerji sistemimizin təşkilində və geləcək inkişafında çox böyük rolu olacaqdır.

Əlbəttə ki, yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür. Çünkü enerji sistemimizin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır. Bildiyiniz kimi, infrastruktur layihələri arasında elektrik stansiyalarının tikintisi xüsusi yer tutur və deyə bilərəm ki, biz birinci növbədə bu məsələ ilə məşğul olmağa başlamışdıq. Tesadüfi deyil ki, 2004-cü ildə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Programında elektrik stansiyalarının tikintisi xüsusi nəzərə alınmışdır. O vaxtdan bu günə qədər ölkəmizdə 30-dan çox elektrik stansiyası tikilib. Mən onların arasında əlbəttə ki, böyük stansiyaları xüsusilə qeyd etmək istərdim. Çünkü bu stansiyalar tikilməsəydi, bu gün biz öz enerji potensialımızı bu səviyyeye çatdırı bilməzdik. Yادimdadır, birinci regional inkişaf programı qəbul olunandan sonra 525 meqavat gücündə "Sumqayıt" Elektrik Stansiyası tikildi. Ondan sonra digər stansiyalar - təxminən 800 meqavat gücündə "Cənub" stansiyası, 400 meqavata yaxın gücü olan "Şimal-2" stansiyası, generasiya gücü 300 meqavat olan "Səngəçal" Elektrik Stansiyası. Ölkəmizin müxtəlif yerlərində modul tipli beş stansiya tikilmişdir ki, o stansiyaların hər birinin generasiya gücü təxminən 90 meqavatdır.

İndi təsəvvür edin, əgər bunlar tikiliməsəydi, bu gün biz yenə də əvvəlki illərdəki kimi, idxaldan asılı vəziyyətdə olacaqdıq və öz enerji təhlükəsizliyimizi təmin edə bilməyəcəkdik. Məhz elektroenergetika sahəsinə göstərilən diqqət və ayrılan dövlət sərmayəsi imkan verdi ki, bu gün biz öz tələbatımızı tam şəkildə ödəyirik. Eyni zamanda bizdə güclü ixrac potensialı yaranmışdır. Da-xili tələbatımızın artmasına baxmaya-raq, bizim ixrac potensialımız ildən-ile artır. 2004-cü ilden bu güne qədər bizim iqtisadiyyatımız və o cümlədən sənaye potensialımız üç dəfədən çox artmışdır. Müasir texnologiyaların tətbiqi nəticəsində Azərbaycanda həm generasiya gücləri yaranır, eyni zamanda, itkilər də azalmadadır.

Bütün bu müsbət nəticələrə baxma-yaraq, onu da qeyd etməliyəm ki, əfsus-lar olsun, əvvəlki dövrlərdə tikilmiş stan-siyaların, o cümlədən bizim və Cənubi

A formal portrait of Ilham Aliyev, the President of Azerbaijan. He is seated in a white armchair, facing slightly to his left. He is wearing a dark green suit jacket over a white shirt and a dark tie. His hands are gesturing as he speaks. The background is a solid blue color.



Qafqazın ən böyük stansiyası olan “Mingəçevir” İstilik Elektrik Stansiyasıının istismarı dövründə böyük və kobud səhvler buraxılmışdır. Vaxtında temir işləri aparılmamışdır. Stansiyaların müasir sırlaşdırılması ilə əlaqədar heç bir addım atılmamışdır. Sovet dövründə tikilmiş stansiyalar tənəzzülə uğradı və eyni zamanda 2004-cü ildən bu günə qədər tikilmiş stansiyalarda da generasiya gücləri böyük dərəcədə itirilmişdir. Məhz səhlənkarlıq, məsuliyyətsizlik və kobud səhvler nəticəsində iki il bundan əvvəl “Mingəçevir” İstilik Elektrik Stansiyasının yarımstansiyasında qəza baş verdi və böyük fəsadlara getirib çıxardı. Ondan sonra dərhal operativ tədbirlər

görülməyə başlanılmışdır. "Azərenerji"nin rehberliyi dəyişdirildi və mən göstəriş vermişdim ki, bizim bütün enerji sistemimiz ciddi təftiş edilsin. Bu təftiş nəticəsində çox xoşagəlməz mənzərə üzə çıxdı. Qeyd etdiyim kimi, məhz məsuliyyətsizlik və laqeydlik nəticəsində enerji sistemimizə çox böyük ziyan dəyişdir. Ancaq operativ tədbirlər, görümüş işlər və ayrılmış vəsait nəticəsində biz cəmi iki il ərzində bu sahədə ciddi irəliləyiş nail ola bilmışik və itirilmiş generasiya gücləri bərpa edilmişdir.

İstilik Elektrik Stansiyasında görülmüdür. Orada 600 megavat generasiya gücü berpa edildi. 2400 megavat gücünden olan ve bu gün tam gücü ile işleyen H stansiya bizim esas enerji mənbəyimizdir. Bu stansiyanın ömrü uzadıldı ve bundan sonra onilliklər ərzində bizə xidmət göstəracək.

"Cənub" Elektrik Stansiyasının təmiri neticesində orada 200 meqavat gen rasiya gücü bərpa olunmuşdur. Mədətipli stansiyalarda 200 meqavatdan çox generasiya gücü bərpa edildi. "Mingçevir" və "Şəmkir" su elektrik stansiyalarında 230 meqavat generasiya gücü bərpa edildi. Digər stansiyalarda da işlərlər aparıldı və bütövlükde iki il ərzində

biz 1300 meqavat itirilmiş gücləri bərpə etdik. Hesab edirəm ki, bu, çox böyük tarixi hadisədir. 1300 meqavat gücündə yeni stansiyaları tikmək bizi milyardlarla dollara başa gəle bilərdi. Ancaq "Azerenerji" bunları çox məhdud bütçə ilə sahmana saldı və bu gün bu stansiyalara yeni həyat verilmişdir.

Beləliklə, son illərdə bu sahədə görülmüş işlər təqdirəlayıqdır. Bu gün teməl daşını qoymuşumuz "Qobu" Elektrik Stansiyası da bizim ümumi enerji potensialımızı gücləndirəcək, ixrac imkanlarımızı genişləndirəcək və eyni zamanda bundan sonra daxili tələbatı təmin edəcək. Çünkü tələbat artır, Azərbaycan əhalisi artır. Müstəqillik dövründə Azə-

baycan əhalisi 8 milyondan 10 milyona qalxmışdır və bu meyillər davam edəcək. Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir, hər il əhalimiz artır. Bu, ölkəmizdə görülen işləri eks etdirir. Çünkü insanların yaşayış səviyyəsi yaxşılaşır. Ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq demoqrafik vəziyyətə birləşasına təsir edən amillərdəndir.

Eyni zamanda sənaye istehsalı da ar-
tmaqdadır. Hətta bu il qeyri-neft sektoru
runda sənaye artır. Deyə bilərəm ki, pan-
demiyarın demək olar bütün ölkələrin iq-
tisadiyyatına mənfi təsir göstərməsinə¹
baxmayaraq və hətta bəzi inkişaf etmiş
ölkələrdə iqtisadi tənəzzül 10-15-20 faiz
səviyyəsindədir, Azərbaycanda bu ilin 7
ayında iqtisadi vəziyyət, hesab edirəm,
qənaətbəxşdir, iqtisadiyyat cəmi 2,8 faiz
azalıbdır. Ancaq bunu da nəzərə almalı-
yiq ki, neftin qiyməti düşüb və bu bizim
iqtisadi inkişafımıza menfi təsir göstərir.
Eyni zamanda OPEC+ razılışması neticəsində²
hasilatımız da bir qədər azalıb.
Ancaq sənaye sahəsində, o cümlədən
qeyri-neft sənayesi sahəsində artım var
və bu artım bu ilin 7 ayında 13 faizdir.
Bax budur bugünkü Azərbaycan reallıqları.
Bu, bir daha onu deməyə əsas verir
ki, bundan sonra da elektrik stansiyalarının
tikintisi və mövcud stansiyaların isti-
tismar müddətinin uzadılması istiqamətində³
əlavə addımlar atılmalıdır. Biz öz enerji
potensialımızdan maksimum istifadə edirik
və etməliyik.

Sevindirici hal ondan ibarətdir ki, bu gün dönyanın en böyük enerji şirkətləri Azərbaycanda bərpaolunan enerji növlərinin istehsalına maraq göstərir və artıq bu maraq reallaşır. İlin əvvəlində iki böyük beynəlxalq şirkət 440 meqavat generasiya gücü olan Güneş və külək elektrik stansiyalarının tikintisi ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır. Umid edirəm ki, ilin sonuna qədər bütün sənədlərin imzalanması başa çatacaq və stansiyaların tikintisine start veriləcək. Azərbaycanda 440 meqavat gücündə bərpaolunan enerji növlərinin ya-

Ardı 3-cü səh.



İlham Əliyevin düşündümüş siyasəti nəticəsində Azərbaycanın enerji təhlükəsizliyi tam təmin edilib

“Qobu” Elektrik Stansiyası bizim ümumi enerji potensialımızı gücləndirəcək, ixrac imkanlarımızı genişləndirəcək

Prezident İlham Əliyevin çıxışı



Əvvəl 2-ci sah.

Eyni zamanda yerli və xarici şirkətlərə bildirmek istərdim ki, biz ənənəvi enerji növlərinin istehsalı ilə elaqədar işlərimizi davam etdirmek ezmindiyik. Biz xarici və yerli investorlara istilik elektrik stansiyalarının tikintisine dəvet edirdik. O cümləden onları su elektrik stansiyalarını və digər berpaolunaraq enerji stansiyalarının tikintisine cəlb etmek isteyirik. Öğər belə maraq olarsa, hesab edirəm ki, qısa müddət erzində bu məsələ öz həllini tapa bilər. Cənubi bu gün Azərbaycanda investisiya qoyuluşu sahəsində çox böyük işlər görülür, Azərbaycanda biznes mühiti yaxşılaşır. “Doing Business” programında biz tarixi naiyyətlərə çatı bilmışik. Dünya Bankı tərəfindən hazırlanınan bu retying cədvəlində Azərbaycan arxiv qabaqcıl yerdədir. Eyni zamanda biz dayanıqlı inkişaf baxımdan çox böyük irəliliyihe nail ola bilmışik. BMT-nin Dayanıqlı Inkişaf Indeksindən görə, biz ildenlə mövqeyimizi yaxşılaşdırıraq.

Ona görə Azərbaycan bu gün xarici şirkətlər üçün çox cəlbicidir ölkə olaraq qalır və bu sahə - elektroenergetika sahəsi hesab edirəm ki, çox böyük maraq doğurur və artıq hayat bunu təsdiqliyir.

Bir sözə, bu gün tam əminlikle deyə bilerəm ki, ölkəmizin elektroenergetika sahəsi öz sərətli inkişaf dövrünü yaşıyır və bu, bizim inkişafımızın əsas şərtidir. Çünkü her bir ölkənin iqtisadiyyat üçün elektroenergetika sahəsi başlıca rol oynayır. Bu sahə inkişaf etməse, heç bir başqa sahə inkişaf edə bilməz. Ona görə kompleks tədbirlər nəticəsində elektrik stansiyalarının inşası, xarici investorların Azərbaycana gəlişi, yarımstansiyalarda aparılan temir-bərpa işləri və yeni yarımkəndliyaların tikintisi, ötrükü xətərlərin temiri və yeni xətərlərin çəkilişi, qonşu ölkələrlə yüksəkşəxənlilik elektrik xətərlərinin tikintisi və artıq regional əməkdaşlıq üçün zəminin yaradılması da çox önemlidir. Biz Türkiyə, Gürcüstan, Rusiya və İranla bu sahədə çox uğurlu əməkdaşlıq edirik. Biz artıq yaradılmış enerji



dəhlizləri ilə öz elektrik enerjimizi ixrac edə bilirik.

Əlbitte, əvvəlki illərin mənzərəsi yada düşəndə bir daha görürük ki, bu sahədə tarixi işlər görülüb. Çünkü vaxtilə bizi idxaldan tam asılı idik. Bizim yeganə generasiya mənbəyimiz olan “Mingçəcəv” İstilik Elektrik Stansiyası çox bərbər vəziyyətdə idi. Ona görə bu sahə inkişaf etmədən heç bir inkişafdan səhbat geda bilməzdik və bize buna nail ola bilmişik.

Onu da bildirməliyim ki, bu sahədə görürüm işlər beynəlxalq qurumlar tərəfindən deyimləndirilir. Təkcə bir rəqəmi deyə bilerəm ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan elektrik enerjisinin elçatlıqlı indeksinə görə, dünyada ikinci yerdədir. Təkcə bunu demək kifayətdir ki, biz bu sahədə eldə edilmiş bütün uğuları ehət edək və bu, doğrudan da, tarixi nailiyətdir. Dünya miqyasında ikinci yerde olmadı, özlüyüdə böyük tarixi nailiyyyətdir, xüsusiile infrastruktur layihelerinin en vacib olan

sahesində - elektroenergetika sahəsində.

Men bütün bu ugurlar münasibətində Azərbaycan energetiklerini təbrik edirəm, onlara yeni ugurlar arzulayıram. Əməniyət ki, “Qobu” Elektrik Stansiyası vaxtında - 2022-ci ilin əvvəlində istifadəye verilecek və biz bu stansiyanın açılışını qeyd edəcəyik. Saq olun.



“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinə təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinə təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvariçilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 5, maddə 486, № 9, maddələr 1027, 1044, 1048; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 564, № 5, maddə 809, № 8, maddələr 1521, 1531; 2018, № 3, maddə 437, № 6, maddə 1242, № 10, maddə 2013, № 11, maddə 2553; 2019, № 4, maddə 647) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.1-ci bəndə “qeydiyyat” sözündən sonra “ile bağlı” sözleri eləve edilsin;

1.2. Aşağıdakı məzmunda 5.1.9-cu yarımbəndə eləve edilsin:

“5.1.9. vətəndaşlıq veziyəti aktlarının qeydiyyatlı sehvlərin düzəldilmesi və onlarında dəyişiklik edilmesi, vətəndaşlıq veziyəti aktları qeydiyyətinə läğıt, vətəndaşlıq veziyəti aktlarını itmiş qeydərinin bərpası.”;

1.3. 5.10-cu və 5.11-ci bəndlər aşağıdakı deyişikliklər edilsin:

“5.10. gömrük işi sahəsində xidmətlərin göstərilmesi ile bağlı:

5.10.1. xarici ticarətin gömrük statistikası barede məlumatların verilməsi;

5.10.2. gömrük qanunvericiliyi ile bağlı məsələt və məlumatların verilməsi;

5.11. məqrəsi sahəsində xidmətlərin göstərilmesi ile bağlı:

5.11.1. ecnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının məsələsində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə həqiqi ödənilən emək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsi;

5.11.2. ecnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşlığını mensubiyətinin müüyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması;

5.11.3. ecnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması;

5.11.4. ecnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması;

5.11.5. Azərbaycan Respublikasında yaşayan şəxslərən Azərbaycan Respublikası vətəndaşlığını qəbul, bərpa və Azərbaycan Respublikası vətəndaşlığından çıxma məsələlərinə dair vəsətətlərin qəbul edilməsi;

5.11.6. Azərbaycan Respublikası Dövlət Migrasiya Xidmətinin Vəhid Migrasiya Məlumat Sisteminən həmin Xidmətin fəaliyyəti istiqamətləri üzrə arayışların verilməsi”;

1.4. 5.11.1-ci və 5.11.2-ci bəndlər leğv edilsin;

1.5. 5.17-ci bəndə “ile bağlı” eməliyyatların qeydiyyat” sözleri “sahəsində xidmətlərin göstərilmesi ile bağlı” sözleri ilə evez edilsin;

1.6. 5.19.3-cü yarıməndən sonra nöqtə işərası nöqtəli vergü işəresi ilə evez edilsin və aşağıda mezmundan 5.20-ci bəndə eləve edilsin;

1.7. 5.20. kənd təsərrüfatı sahəsində xidmətlərin göstərilmesi ilə bağlı:

5.20.1. fermerlərin, təchizatçıların və tədarükçülərin, habelə kend təsərrüfatı sahəsində fealiyyət göstəren digər subyektlərin Elektron Kend Təsərrüfatı Informasiya Sistemində qeydiyyatlıdır;

5.20.2. fermerlərin, təchizatçıların və tədarükçülərin, habelə kend təsərrüfatı sahəsində fealiyyət göstəren digər subyektlərin Elektron Kend Təsərrüfatı Informasiya Sistemində qeydiyyatlıdır;

5.20.3. 6-ci hissədən “Vergiler Nazirliyinə,” sözleri çoxarlısın və həmin hissədə “Azərbaycan Respublikasının Əmlak Meselesi Dövlət Komitəsinə” sözleri “Kənd Təsərrüfatı Nazirliyinə” sözleri ilə evez edilsin;

5.20.4. 6-ci hissədən “Vergiler Nazirliyinə,” sözleri çoxarlısın və həmin hissədə “Azərbaycan Respublikasının Əmlak Meselesi Dövlət Komitəsinə” sözleri “Kənd Təsərrüfatı Nazirliyinə” sözleri ilə evez edilsin;

5.20.5. 7-ci hissədən “Vergiler Nazirliyinə,” sözleri çoxarlısın və həmin hissədə “Azərbaycan Respublikasının Əmlak Meselesi Dövlət Komitəsinə” sözleri “Kənd Təsərrüfatı Nazirliyinə” sözleri ilə evez edilsin;

5.20.6. 8-ci hissədən “Vergiler Nazirliyinə,” sözleri çoxarlısın və həmin hissədə “Azərbaycan Respublikasının Əmlak Meselesi Dövlət Komitəsinə” sözleri “Kənd Təsərrüfatı Nazirliyinə” sözleri ilə evez edilsin;

“ASAN müraciət” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İctimai karakter daşıyan kommunal, yol və neqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizlili ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd ediləcək operativ sürətdə idiyəti dövlət qurumlarına göndərilməsinin və həmin şikayətlərə baxılmanın nöticələrinin izləniləşməsini təmin edən “ASAN müraciət” informasiya sistemi təqribən 2022-ci ilin əvvəlində istifadəyə verilecektir.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinə təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvariçilik Toplusu, 2012, № 9, maddə 858; 2013, № 2, maddə 109, № 3, maddə 254, № 4, maddə 377; 2014, № 2, maddə 117, № 5, maddə 486, № 9, maddələr 1027, 1044, 1048; 2015, № 6, maddə 708, № 8, maddə 917, № 10, maddə 1122; 2016, № 2 (II kitab), maddə 251, № 5, maddə 852, № 8, maddə 1384, № 9, maddə 1464; 2017, № 2, maddə 174, № 4, maddə 564, № 5, maddə 809, № 8, maddələr 1521, 1531; 2018, № 3, maddə 437, № 6, maddə 1242, № 10, maddə 2013, № 11, maddə 2553; 2019, № 4, maddə 647) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.1-ci bəndə “qeydiyyat” sözündən sonra “ile bağlı” eməliyyatların qeydiyyat” sözleri “sahəsində xidmətlərin göstərilmesi ilə bağlı” sözleri ilə evez edilsin;

1.2. 5.20-ci bəndə “ile bağlı” eməliyyatların qeydiyyat” sözleri “sahəsində xidmətlərin göstərilmesi ilə bağlı” sözleri ilə evez edilsin;

1.3. 5.20.6-ci bəndəndən “Vergiler Nazirliyinə,” sözleri çoxarlısın və həmin hissədə “Azərbaycan Respublikasının Əmlak Meselesi Dövlət Komitəsinə” sözleri “Kənd Təsərrüfatı Nazirliyinə” sözleri ilə evez edilsin;

1.4. 5.20.7-ci bəndəndən “Vergiler Nazirliyinə,” sözleri çoxarlısın və həmin hissədə “Azərbaycan Respublikasının Əmlak Meselesi Dövlət Komitəsinə” sözleri “Kənd Təsərrüfatı Nazirliyinə” sözleri ilə evez edilsin;

1.5. 5.20.8-ci bəndəndən “Vergiler Nazirliyinə,” sözleri çoxarlısın və həmin hissədə “Azərbaycan Respublikasının Əmlak Meselesi Dövlət Komitəsinə” sözleri “Kənd Təsərrüfatı Nazirliyinə” sözleri ilə evez edilsin;

1.6. 5.20.9-ci bəndəndən “Vergiler Nazirliyinə,” sözleri çoxarlısın və həmin hissədə “Azərbaycan Respublikasının Əmlak Meselesi Dövlət Komitəsinə” sözleri “Kənd Təsərrüfatı Nazirliyinə” sözleri ilə evez edilsin;

1.7. 5.20.10-ci bəndəndən “Vergiler Nazirliyinə,” sözleri çoxarlısın və həmin hissədə “Azərbaycan Respublikasının Əmlak Meselesi Dövlət Komitəsinə” sözleri “Kənd Təsərrüfatı Nazirliyinə” sözleri ilə evez edilsin;

1.8. 5.20.11-ci bəndəndən “Vergiler Nazirliyinə,” sözleri çoxarlısın və həmin hissədə “Azərbaycan Respublikasının Əmlak Meselesi Dövlət Komitəsinə” sözleri “Kənd Təsərrüfatı Nazirliyinə” sözleri ilə evez edilsin;

1.9. 5.20.12-ci bəndəndən “Vergiler Nazirliyinə,” sözleri çoxarlısın və həmin hissədə “Azərbaycan Respublikasının Əmlak Meselesi Dövlət Komitəsinə” sözleri “

Biz birlikdə güclüyük!

Karantin rejiminin yenidən sərtləşməsinə qrar vermək üçün ciddi dəyişiklik yoxdur



"Yumşalmaya getmək mərhələli şəkilde höyətə keçirilir. Burada məqsəd yolxumaların sayına, sanitari-epidemioloji vəziyyətə nəzarət etməkdir". AZƏRTAC xəber verir ki, buna Nazirlər Kabinetini yanında Operativ Qərargahın müvəqqəti tədbirlərinin keçirilməsini, ibadətlərin müvəqqəti dayandırılmasını qoşra alıb. Bu məcburi addımmın atılması asas məqsəd vətəndaşlığımızın hayat və sağlamlığının qorunmasıdır.

Y.Qarayeva bildirib ki, hazırda karantin rejiminin yeniden sərtləşməsinə qrar vermek üçün ciddi dəyişiklik yoxdur: "Gündəlik yolxuma saylarında artmaya meyilliliyi görürük. Ona görə də bəzi qərarların qəbul olunması müzakirə olunacaq. Hazırda artım olsa da, vəziyyət nəzarət altındadır".

Koronavirustan saqlamış 100-ə yaxın vətəndaş plazma donoru olmaq üçün müraciət edib

"Bu gün qədor koronavirustan saqlamış 100-ə yaxın vətəndaş plazma donoru olmaq üçün müraciət edib". AZƏRTAC xəber verir ki, buna Nazirlər Kabinetini yanında Operativ Qərargahın müvəqqəti tədbirlərinin keçirilməsini, ibadətlərin müvəqqəti dayandırılmasını qoşra alıb. Bu məcburi addımmın atılması asas məqsəd vətəndaşlığımızın qorunmasıdır.

Onun sözlərinə görə, burada sadəcə istək yetərli deyil, donorluğa uyğun olan kriteriyalar var. Ümumiyyətə isə, döndərlərdən 79-nun göstəriciləri proses uyğun hesab olunub, onların verdiyi qədər 231 müalicəvi plazma hazırlanıb və 179 xəstənin müalicəsində istifadə edilib.

Azərbaycanda koronavirus infeksiyasiından daha 171 nəfər sağalıb, 162 yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasiından daha 171 nəfər sağalıb, 162 yoluxma faktı qeydə alınıb. Nazirlər Kabinetini yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumatə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövredə ölkəmizdə 34 min 921 nəfərin koronavirus infeksiyasına yoluxmas faktı müyyən edilib. Onlardan 32 min 682 nəfər müalicə olaraq sağalıb, 512 nəfər vəfat edib. Aktiv xəste sayı 1727 nəfərdür.

Ötən müddət ərzində 861 min 788 test aparılıb. Dünənki test sayı isə 5986-dır.

Sağlamlığınızı təhdid altında qoymayın

Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin keçirilməsi koronavirusla mübarizədə əldə edilmiş ugurlara zərbə vura bilər

Hicri təqvimi ilə avqustun 21-də Məhərrəm ayı başlayıb. Məhərrəm ayı və Aşura bu il koronavirusla bağlı yaranmış olduqua tohlaklı və riskli şərait - dünyada halo də davam edən koronavirus pandemiyası dövründə tosadıftı etdiyindən Nazirlər Kabinetin yanında Operativ Qərargah bu döndəmdə məscid və ziyarətgahlarda təzxiyə mərasimlərinin keçirilməməsini, ibadətlərin müvəqqəti dayandırılmasını qoşra alıb. Bu məcburi addımmın atılması asas məqsəd vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır.

Pandemiya dövrünün mecburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanları arasında toplaşdırma riski şəraitde - döydə halo də davam edən koronavirus pandemiyası dövründə tosadıftı etdiyindən operativ qərargah hərəkatını əməkdaşlığı ilə əlaqədar. Dünən bütün ölkələrinde bu və ya digər şəkildə təcridlərindən heynatə keçiriliydi. İslamiyyətindən bəri olan müqəddəs Həcc ziyarətinin, habelə digər dindərin ayınlarının müvəqqəti dayandırılması artıq dövrümüzən gerçəklidir.

Hazırkı dünya pandemiya ile mübarizəkarlıqda. Bütün ölkələrdən təkərdə təcridlər qədərdir. Kütləvi tədbirlər əlaqədar olunub, insanların bir yere toplaşması prosedurları tənzimləyən xüsusi qaydalardır. Hərəkət etməsi vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır.

Dünya mütəxəssislerinin de yekəndil qənaəti budur ki, koronavirus pandemiyası ilə əlaqədar insanların qapalı və açıq məkanlarda kütləvi təcridlərindən virusun yayılmasına təkan veren enəsənədir. Kütləvi tədbirlərin keçirilməsi xəstəlik yayılmasının sürətinə artırıcıdır. Hərəkət etməsi vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır.

İnancı insanların dini ayınları məscidlərde keçirməyi arzulamaları təbidi. Lakin nəzərə almaz lazımdır ki, qapalı məhribanlı insanların toplaşaraq qaydalara riayət etməsi Məhərrəm ayında xüsusi vəzifədir. Dini mərasimlərinə əsasən qazanılmışdır. Sənət, mərasimlərinə əsasən qazanılmışdır. Məscidlərde keçirilən dini mərasimlərinə əsasən qazanılmışdır. Bütün qaydalara riayət etməsi əsasən qazanılmışdır.

Dünya mütəxəssislerinin de yekəndil qənaəti budur ki, koronavirus pandemiyası ilə əlaqədar insanların qapalı və açıq məkanlarda kütləvi təcridlərindən virusun yayılmasına təkan veren enəsənədir. Kütləvi tədbirlərin keçirilməsi xəstəlik yayılmasının sürətinə artırıcıdır. Hərəkət etməsi vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır.



İleri dini mərasimlərinə əsasən qazanılmışdır. Hərəkət etməsi vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır. Kütləvi tədbirlərindən virusun yayılmasına təkan veren enəsənədir. Kütləvi tədbirlərin keçirilməsi xəstəlik yayılmasının sürətinə artırıcıdır. Hərəkət etməsi vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır.

Müqəddəs dinimizdə insan sağlığının qorunması üçün müstəsənət kəsb etmək tələb olunur. Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayınların keçirilməsi vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır.

Müqəddəs dinimizdə insan sağlığının qorunması üçün müstəsənət kəsb etmək tələb olunur. Aşura ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır.

Müqəddəs dinimizdə insan sağlığının qorunması üçün müstəsənət kəsb etmək tələb olunur. Aşura ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır.

Müqəddəs dinimizdə insan sağlığının qorunması üçün müstəsənət kəsb etmək tələb olunur. Aşura ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır.

İnerin xatirəsinə qan verilməsi on münasib əzadaları nümunəsidir. Müraciətdə dindarlımızın bu il de humanist ənənəni davam etdirərək, pandemiya səbəbindən məscidlərde deyil, ölkəmizin Qan Bankının paytaxtxda və bölgelərdəki filiallarında ehsan niyyəti ilə qan verəcəklərinə emrinə rəsmi vətəndaşlığının rəsmi vətəndaşlığının qorunmasıdır.

Müqəddəs Quran daim birlik və əməkdaşlığı, sosial mesuliyət və xeyirxalılığa çağırır. İnsan sağlamlığının qorunması diniñən əsas şərtindən bırdır və onun yerine yetirilməsi ilə bağlı her birimizin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan xalqı, vətəndaşlarımız hemişa arlayış, yüksək mədəniyyət nümayiş etdirib. Dindarımız da insanları hazırlı müraciət vəzifəti ilə nezərə almağa devət edir, çəhərişlər sessləndirirler. Her bir vətəndaşımız Qərargahın müəyyən etdiyi qaydalara, verdiyi tövsiyələrə emrətmiş və bu işdə dövlətimizə desək olmalıdır.

Müqəddəs dəyərlərə hörmətə yanaşan, necib keyfiyyətləri ilə seçilən və milli-mənvi dəyərləri hər zaman yüksək tutan xalqımız öz mütəəşəkkiliyit, hemxəriyi sayəsindən hərəkət etməsi vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır. Xarici ölkələrin təcibəsi kürdü, idarət təcibəsi təkərdə təcibəsi kürdü, xançlıqdan xançlıq, vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır. Kütləvi tədbirlər üçün açılmış həmin ölkələrdə epidemiyə vəzifətindən vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır. Kütləvi tədbirlər üçün açılmış həmin ölkələrdə epidemiyə vəzifətindən vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır.

Xəyalə MURADLI,
"Azərbaycan"

Pandemiya ilə mübarizədə yeni mərhələ başlayır

Bundan sonra sərt karantin rejimin bütün ölkədə deyil, bölgə-bölgə tətbiq edilməsi tövsiyə olunur

Əvvəl 1-ci seh.

Nazirlər Kabinetini yanında Operativ Qərargah tərəfindən aparılan yəməyəldən tədbirləri təcvid etmək tərəfindən hərəkət etmək məscidlər icrasına qazanılmışdır.

Milli parklar evvelki rejimdə, səhər saat 09:00-dən axşam 18:00-dək fəaliyyət göstərəcək. Turistlər karantin rejiminin tədbilərinə emək etmək məscidlər icrasına qazanılmışdır. Milli parklar evvelki rejimdə, səhər saat 09:00-dən axşam 18:00-dək fəaliyyət göstərəcək. Turistlər karantin rejiminin tədbilərinə emək etmək məscidlər icrasına qazanılmışdır.

Yeni tədris illi ilə bağlı müzakirələr davam edir

Hazırkı dönyada en çox müzakirələr davam etdirir

O faktiki kərəmətli, müsələmətli, qəhrəmanlılıqla hər hansı bir qazanılmışdır.

Ölkəmizdə 2020-2021-ci tədris iline hazırlılaşdıraq müzakirələr davam etdir, təkərlək olunan modellər nəzərdən keçirilir.

Hələtli yeni tədris illi ilə bağlı qəti qərar verilməsə də, dərslərin pandemiya şərtlərində tətbiq edilməsi uyğunlaşdırıraq tətbiq olunacaq.

O faktiki kərəmətli, müsələmətli, qəhrəmanlılıqla hər hansı bir qazanılmışdır.

Vacibdir ki, qoyulan tədbilərlə emək etdik, hazırkı müsbət tendensiyənə qoruyub və getdikcə dəhərənə qəsəbələrinə qarşılaşaq ki, milyonlara şagird məktəblərinə, müəllimlərinə qovuşa bilsinlər, təhdildən qərəmət qələbələrinə qarşılaşır.

Şəhərin yeməkhanalarında, mətbətlərdən, məzəndərdən, mənimərdəndən, məyit məzəndərdən, məhəllə məzəndərdən, məscidlərdən, məscidlərdən vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır.



ninin daha da uzağmasına və ya yənidən sərtləşdirilməsinə səbəb olur.

ÜST Azerbaycanda həyata keçirilən tədbilərlə doğru hesab edir

Bəli, reallıqda ki, hazırkı bütün dünyada COVID-19-un dikte etdiyi şərtlərlə yaşamajına mecburdur.

Ümumdən ümidadanıza, əzadən əzadən qadağan edilmiş coronavirusla mübarizədə, əldə edilən ugurlarla zərbə vura bilər.



olacaq: "Peyvəndin tapılması üçün əmid var, ancaq hezə ki, ortada sübutlar yoxdur. Peyvənd tapılsa belə, hər kəş qatması uzun vaxt teleb edilə bilər".

O deyib ki, indi koronavirus pandemiyası ilə mübarizədə yeni mərhələye giririk. Payız aylarında bir çox ekspertlər globallar olaraq koronavirusla bağlı səhərlərin qorunmasına əmək dedi. Ümumiyətə, üst təməffüs yolu infeksiyalar üçün de çox nəssəs dənəmdir: "Bu döndəmin COVID-19 pandemiyası ilə əşt-üstü düşməsi her bir ölkəni narahat edir və buna görə də mütləq ölkədə deyil, bölgə-bölgə oraya ortaya qoyulmasını tövsiyə edir. Mübarizənin lokallaşdırılması üçün bütün ölkələrin hənsi bölgələrdə xəstəlik vəzifəyinin necə olduğunu daирəxəşələr qorunmaq təsdiq edir. Kütləvi tədbirlər keçirilməsi hər bir ölkənin qarşısında, ənənəvi təcibət vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır. Kütləvi tədbirlər keçirilməsi vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır.

Davranışlarınız galəcəkdə dəhərənə qarşılıqlı keçirilməsi vətəndaşlığımızın qorunmasına əsasən qazanılmışdır.

Milli Məclisin Şəhiyyə komitəsi sedr mətbəvini Rəsəd Mahmudov bildirib ki, payız mövsümü sədəcə koronavirusa görə deyil, ümumiyətə, üst təməffüs yolu infeksiyalar üçün de çox nəssəs dənəmdir: "Bu döndəmin COVID-19 pandemiyası ilə əşt-üstü düşməsi her bir ölkəni narahat edir və buna görə də mütləq ölkədə deyil, bölgə-bölgə oraya ortaya qoyulmasını tövsiyə edir. Mübarizənin lokallaşdırılması üçün bütün ölkələrin hənsi bölgələrdə xəstəlik vəzifəyinin necə olduğunu daирəxəşələr qorunmaq təsdiq edir. Kütləvi tədbirlər keçirilməsi hər bir ölkənin şəhəri xəstəlik vəzifəyinin necə olduğunu daирəxəşələr qorunmaq təsdiq edir. Kütləvi tədbirlər keçirilməsi hər bir ölkənin şəhəri xəstəlik vəzifəyinin necə olduğunu daирəxəşələr qorunmaq təsdiq edir. Kütləvi tədbirlər keçirilməsi hər bir ölkənin şəhəri xəstəlik vəzifəyinin necə olduğunu daирəxəşələr qorunmaq təsdiq edir. Kütləvi tədbirlər keçirilməsi hər bir ölkənin şəhəri xəstəlik vəzifəyinin necə olduğunu daирəxəşələr qorunmaq təsdiq edir. Kütləvi tədbirlər keçirilməsi hər bir ölkənin şəhəri xəstəlik vəzifəyinin necə olduğunu daирəxəşələr qorunmaq təsdiq edir.

Ümumiyətə, tarixboyu virus infeksiyalarına mübarizədə bize melum olan ən effektiv yol, sadəcə yoluxmanın yayılmasını vaxtında profiliqtsi əməkənləri qorunmaq qorunmaya qarışdır. Yeni epidemiyə sistemlərin güvənlilikləri vətəndaşlığımızın qorunmamalarını əmək



Azərbaycanın Baş prokuroru Ankara Cümhuriyyət Baş prokuroruna müraciət edib

Son günler bir sıra kütüklə info-masiya vəsətleri və sosial media sehişlərinde Türkiyənin Ankara şəhərində yaşayın Naiile Həsənəvanın 3 azyazı övladı ile birlikdə 8 il qeyri-resmi nikahda yaşadığı Türkiye vətəndəsi Erçan Kapan tərəfindən işgənce və zorlaqlıq maruz qalmış, onun və ayaşlı övladlarının heyatının təhlükədə olması, bundan başqa, usaqşaların bioloji anası olduğunu həlada E.Kapanañ resmi nikahda oluduğu arvadını saxtakarlıq yolu ilə üç usaqının anası olaraq rəsmiləşdirildiyindən övladları qeyyumişlərini elde ede bilməsi, bununla əlaqədar olaraq onların əviqərlərini dəyişdirə biləməsi, bu faktoran təhlükələrinin işgəncəsini keçirib.

hayata keçirməyinə və elecə də tibbi xidmətlərdən yararlannalarına mane olmasının bəredə məlumatlar yayılıb.

Baş Prokurorluğun Metebat idmətindən AZERTAC-a bildirlər ki, ictimaiyyət tərefindən məraqa qarşılanna sessiya zamanı vətəndəşlərin sualları cavablandırıb, elecə də müraciətlər geydi alınıb.

Sessiya zamanı 107 müraciət daxil olub, müraciətlərinə dərhal Baş Prokurorluğun vezifəli şəxsləri tərəfindən cavabdırılması təmin edilib.

Bundan başqa, sessiya zamanı işə qəbul olunanla ilə bağlı suallar straflı cavablandırılb.

Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun "Instagram" sosial şəhəfsində keçiriləcək.

Əkin sahələrinin su ilə təminatına etibarlı dəstək

Bölgələrdə yeni subartezian quyuları qazılır

Əvvəli 1-ci sah.

Havalarda qurğular keçəndə suvarma suyu mələsi bir dəfə bütün ciddiliyi ilə gündəmən gəlir. Bu il əyulun 23-də Prezident İlham Əliyevin yanında videoformat səkkinde keçirilənlə müşavirəde quşaqçı və bir sənədən təbəbənlərdən ölkənin su təsərrüflündə yaranmış vəzifəyən genis müraciət olunmuşdur. Mövcud problemlərin aradan qaldırılmış üçün güləməsən cəsədlər, tədbirərlər sırasında subartezian və artezian quyuşlarının siyasi, ləylihəndirilənilər, qazılması və istismarı quydalarının hazırlananraq təsil qazılması de nezərdə tutulmuşdur.

Sözləndiyindən müşavirənən az son - iylunun 27-də dövlət başçısının serəncamla "Su ehtiyatlarından serənali istifadənin təmin edilməsinə dair 2022-ci illər üçün Tədbirələr Planı" təsdiq edilmişdir. Həmin sənədindən "Su ehtiyatlarının qiymətləndirilənilər, mühafizəsi və onlardan davamlı istifadə" adlanan birinci bölməsində subartezian və artezian quyuşlarının qazılması mələsi özüne yer almışdır. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, "Azmətsəsər-rüfat" və "Azersu" Açıq Şəhər cəmiyyətləri tərəfindən avqust-oktyabr aylarında subartezian və artezian quyuşlarının sifariş, ləylihəndirilənilər, qazılması və istismarı quydalarının hazırlanaraq təsil edilməsi de nezərdə tutulmuşdur.

Bələdliklə, bu istiqamətdə tədbirler davam edir. "Azersu" ASC və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft

Baş Prokurorluğun "Instagram" daki şəhəfsində sual-cavab sessiyası keçirilərək

Avqustun 21-də saat 09:00-dan 15:00-dək Baş Prokurorluğun "Instagram" sosial şəhəfsində keçiriləcək.


Baş Prokurorluğun Metebat idmətindən AZERTAC-a bildirlər ki, ictimaiyyət tərefindən məraqa qarşılanna sessiya zamanı vətəndəşlərin sualları cavablandırıb, elecə də müraciətlər geydi alınıb.

Sessiya zamanı 107 müraciət daxil olub, müraciətlərinə dərhal Baş Prokurorluğun vezifəli şəxsləri tərəfindən cavabdırılması təmin edilib.

Bundan başqa, sessiya zamanı işə qəbul olunanla ilə bağlı suallar straflı cavablandırılb.

Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun "Instagram" sosial şəhəfsində keçiriləcək.

Tarix İnstitutunda ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi tarixinə dair yeni kitab çap olunub



gərgi esilli zabitlərin - sisianovların, la-zaryanların, melikyanşanın, madatovların vasitəsilə burada əqliyin azərbaycanlı əhaliyə qarşı soyqırımı heyata keçirildi. Ermenilər və ermənipərəst qayıvələr tarixi ne qədr salaxlaşdırıldar da, çar Rusiyasının arxiv sənədləri, imperatorun göstərişləri, ermənilərin köçürülməsi ilə bağlı verilən telmatlər, göstərişlər və digər sənədlər tarixi heqiqəti sübut edir!

Nərəde yazılırla ki, Cənubi Qafqazın bugünkü faciəli tarixi erməni etnosunun bura köçürüüb getiriləmisi ilə dəha doğrusu, çar Rusiyasının Qafqaz siyasi ilə six bağlıdır. Ermenistanın bəy Cənubi Qafqaz üçün, bütövükde, hem de region üçün ən ciddi təhlükə. Bu təhlükənin menbəyi erməni milletçilərinin saxtalasdırıldı tarix - "böyük Ermenistan" uydurmasıdır.

Xatırladıq ki, son illərdə QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdiriləti layihələrinə tərifində ATIB tərəfindən "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsindən" əsər olunub. Kitabın müəllifləri Tarix İnstitutunun direktori, akademik Yaqub Mahmudov və elmü məşsəsinin Qarabağ tarixi səbəsindən müdürü, dosent Güntəkin Nəcəfi, texniki redaktör ise ATIB-in sedri, dosent Mehri Xanbanovbadıv.

...

mənçay (1828) və Ədirne (1829) mühəqqivlərinə əsasən hem Qacarlar İranından, hem de Osmanlı imperiyasından köçürülmüş olub. Bunun üçün burada öncə qanlı qırıq siyaseti yeridildi. Çar Rusiyasına xidmet edən erməni və

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsi açıq tenderə dəvət edir

Tender 1 LOT üzrə keçirilir.

LOT 1 - Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsinin Sosial Sığorta və Fərdi Uçut üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətin satın alınması.

Tender istiqaralarına təkif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vadid internet Portallına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumat olub etsinlər. Müqavilənin yerine yetirək üçün tender istiqaraları lazımi maliyyətə malik olmalıdır. Tərəfdən tətərət etmək istəyənlər LOT üzrə müəyyən edilən məbləğdə istərək haqqını gətirənlərə hesablı hesablı köçürüldür. Sonra müsəbiqə üzrə təkiflərinə Portal vasitəsilə teqdim etdilər.

İştirak hakkı: 50 (ell) manat

VÖEN: 1300050781

Bank: Dövlət Xəzinədarlığı Agentliyi

H/H: AZ46CTRE000000000007018504

M/H: AZ41NABZ013601000000003944

VÖEN: 1401555071

Kod: 210005

SWIFT: CTREAZ22

Büdcə galırılının təsnifat kodu: -142330

Büdcə seviyyəsinin kodu : - 4

İddiacılar tenderde istərət etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçidi ölkə və rekvizitləri (notarial qaydada təsdiq olunmuş);

- tender təkifi (təkiflərin açıldığı tarixdən sonra en azı 30 bank günü qüvvəde olmalıdır);

- tender təkifi (təkiflərin açıldığı tarixdən sonra en azı 30 bank günü qüvvəde olmalıdır);

- tender təkifi (deyərinin 1 faizi haçmində bank təminatı (təminatın qüvvəde olma müddəti tender təkifinin qüvvəde olma müddətindən 30 bank günü çox olmalıdır);

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlərə dair yerine yetirilən vəxtili keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi organından arayış;

- iddiaçının son bir iləkdi fealiyyəti haqqında vergi organlarında istehsalı başlangıç - Şimali Azərbaycan torpaqlarına köçürmək siyasetini keçirməyə başlaşdırıldı.

- iddiaçının son bir iləkdi fealiyyəti haqqında vergi organlarında istehsalı başlangıç - "Cuxurşəhər" - Qarabağ rayonunda əsərlər nəşr olunur və müxtəlif dövrlərinə təqdim olunur;

- iddiaçının son bir iləkdi maliyyə vəziyyəti haqqında bank arayışı;

- bənzər işlərdə təcrübəsi barədə müqavilələr və görülmüş işlər bəzədə təsdiq etməli sənədlər təqdim olmalıdır;

- tender istərətindən müeyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tətib olunmalıdır (xərici dildə olan təkiflərin sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiacılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaşdırılmalıdır. Tərəfdən tətərət etmək istəyənlərə təməmən portal vasitəsilə təqdim etməlidirlər. Tərəfdən tətərət etmək istəyənlərə təməmən portal vasitəsilə təqdim etməlidirlər.

Təqdim üçün Portal vasitəsilə təqdim etməlidirlər. İddiacıların təkiflərin açıldığı tarixdən sonra 11.09.2020-ci il saat 14:00-a qədər tender təkifi ilə bank təminatı sənədini 21.09.2020-ci il saat 14:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiacıların təkiflərin açıldığı tarixdən sonra 14:00-da açılaçaqdır.

QEYD: Tərəfdən istərət, tenderin qeydiyyatdırmaşlığı və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsi açıq tenderə dəvət edir

Tender 1 LOT üzrə keçirilir.

LOT 1 - Fondun aparati ve struktur bölmələri tərefindən istəfədə etmək dərəcənən təkiflərin açıldığı tarixdən sonra 14:00-a qədər təqdim etməlidirlər.

Tender istiqaralarına təkif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vadid internet Portallına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumat olub etsinlər. Müqavilənin yerine yetirək üçün tender istiqaraları lazımi maliyyətə malik olmalıdır. Tərəfdən tətərət etmək istəyənlər müüyən edilən məbləğdə istərək haqqını gətirənlərə hesablı hesablı köçürüldür. Sonra müsəbiqə üzrə təkiflərinə Portal vasitəsilə teqdim etdilər.

İştirak hakkı: 500 (beş yüz) manat

VÖEN: 1300050781

Bank: Dövlət Xəzinədarlığı Agentliyi

H/H: AZ46CTRE000000000007018504

M/H: AZ41NABZ013601000000003944

VÖEN: 1401555071

Kod: 210005

SWIFT: CTREAZ22

Büdcə galırılının təsnifat kodu: -142330

Büdcə seviyyəsinin kodu : - 4

İştirak hakkı heç bir halda geri qaytarılmır.

İddiacılar tenderde istərət etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçidi ölkə və rekvizitləri (notarial qaydada təsdiq olunmuş);

- tender təkifi (təkiflərin açıldığı tarixdən sonra en azı 30 bank günü qüvvəde olmalıdır);

- tender təkifi (təkiflərin açıldığı tarixdən sonra 14:00-a qədər təkiflərin açıldığı tarixdən 30 bank günü çox olmalıdır);

- Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlərə dair yerine yetirilən vəxtili keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi organından arayış; (21.08.2020-ci il tarixdən sonra 14:00-a qədər təkiflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvəde olmalıdır);

- iddiaçının son bir iləkdi fealiyyəti haqqında vergi organlarında istehsalı başlangıç - 21.08.2020-ci il tarixdən sonra 14:00-a qədər təkiflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvəde olmalıdır);

- iddiaçının son bir iləkdi maliyyə vəziyyəti haqqında vergi organlarında istehsalı başlangıç - 21.08.2020-ci il tarixdən sonra 14:00-a qədər təkiflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvəde olmalıdır);

- bənzər işlərdə təcr

Aran RETSI-nin təmas xəttində yerləşən elektrik şəbəkələrində genişmiqyaslı yenidənqurma işləri aparılır

"Azəriş" ASC-nin Mətbuat xidmətindən verilən məlumat görə, yenidənqurma işlərinin aparılmasında məqsəd təmas xəttində yaşayan sahinklərin və həmçinin məcburi köçkünlərin məskunlaşdırğı kənd və yaşayış məntəqələrini daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir.

Füzuli Rayon Elektrik Şəbəkəsinin ərazisində yerləşən gücü 35/10 KV olan "Böyük Behmenli" yarımstansiyasının gücü artırılaraq tamaamile yenidən qurulur. Bu yarımstansiya 20 minədək sahinkin, o cümlədən məcburi köçkünlərin yaşadığı dörd kəndi, həmçinin Füzuli rayonunu içməli sənəmədən nasos stansiyasını qidalandırır.

Beyləqan Elektrik Şəbəkəsinin ərazisində yerləşən 35/10 KV-luq "Dostluq" yarımstansiyası strateji ehamiyətli malikdir. Gücü artırılan yarımstansiya yenidən qurulur, avadanlıqları tamaamile yenilenir. Bu yarımstansiyaya hərbi hissələri, aeroprotu, rayonu içməli sənəmədən nasos stansiyaları, artezian quyuqları, qəçqin və məcburi köçkünlərin şəhərini, eləcə də bir neçə işi senəyə müessisəsi - mətbəti elektrik enerjisi ilə təmin edir.



Elaç de temas xəttində yerləşən Ağdam Elektrik Şəbəkəsinə aid 35/10 KV-luq "Xindiristan" yarımstansiyasında da yenidənqurma işlərinə start verilib. 50 il öncə tikilən yarımstansiya 8 kənd və 1 qəsəbəni, o cümlədən 220-dən çox artezian quyuşunu, həmçinin hərb hissələri, artezian quyuqları, qəçqin və məcburi köçkünlərin şəhərini, eləcə də bir neçə işi senəyə müessisəsi - mətbəti elektrik enerjisi ilə təmin edir. Ağdamın düşmənə üz-

üze dayanan və birbaşa temas xəttində yerləşən Əhmədağalı və Çıraqlı kəndlərində da elektrik enerji sistemi tamaamile yenidən qurulur. Kəndlər yeni hava veriliş xəlləri, kabel-lər, transformator və yeni sayışaclarla təmin olunub. Ümumiyyət, 2500-dək kendən sahinkin bundan sonra daha da dayanıklı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Yenidənqurma işlərinin aparıldığı digər yarımstansiyada İmişli rayonu ərazisində yerləşən "Bəhrəmtəpə" yarımstansiyasıdır. Ümumiyyət, 10 minden çox sahinkin yaşadığını ərazinə elektrik enerjisi ilə təmin edən bu yarımstansiyadan, həmçinin bir neçə senəyə müessisəsi və artezian quyuqları qidalanır.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksek Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir.

LOT 1: "Aztelekom" MMC tərəfindən gömrük prosedurlarına aparılması üçün broker xidmətinin satın alınması.

Iştirak haqqı: 200 manat

Tərəfəndə istirak etmək istəyənlər göstərilən məbləğdə iştirak haqqını "ASAN ödəniş" sistemi vasitəsilə ödədikdən sonra Azərbaycan diliində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu [etender.gov.az](#) vəhdi satınalma Portalından elde edə bilərlər.

Müəssisənin adı:

"Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti Hesab nömrəsi: AZ62AZPO 91015461200420100166

Müəssisənin VÖEN-i: 9900038501

Ünvan: AZ1122, Bakı şəh., Tbilisi prospekti, 187

Bankın adı: "Azərpoçt" MMC PF 1

Kodu: 691011

Bankın VÖEN-i: 9900037711

Müxbir hesab: AZ76NABZ 0135010000000094944 S.W.I.F.T BIK: AZPOAZZ2

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

Iddiaçılar tenderde istirak etmek üçün aşağıdakı sənədləri vəhdi satınalma Portalında yerləşdirməlidirlər:

- tenderde istirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) gün) qüvvədən olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altış) bank gün) qüvvədən olmalıdır);
- vergilər və digər icbari ödənişlərə dair yerinə yetirilmiş vəxtilə keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və səsli müdafia orqanlarından arayış;
- iddiaçının son bir ilədək fəaliyyəti haqqında maliyyə hesabatı;

Iddiaçıların təklifləri 23 sentyabr 2020-ci il saat 11:00-da vəhdi satınalma Portalında açılacaqdır.

Tender komissiyası

BİLDİRİŞ

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST Agentliyinin "DOST İş Mərkəzi" MMC-nin koronavirus "COVID-19" testlərinin kotirovka sorğusu üzü və 20 avqust 2020-ci il tarixli yekun protokoluna esasən, "Referans Klinik Laboratoriya Mərkəzi" MMC qalib elan edilmiş və 20 avqust 2020-ci il tarixdə müqavilə imzalanmışdır.

Ünvan: AZ1005, Bakı şəh., Səbail rayonu, H.Z.Tağıyev küç. ev 13. Əlaqələndirici şəxs: Firudin Məsməliyev. Telefon: (+99412) 497-41-70.


Tender komissiyası

BİLDİRİŞ

"Bakı Metropoliteni" QSC tərəfindən 01 sentyabr 2020-ci il saat 15:00-da keçirilməsi nəzərdə tutulan "Bakı Metropoliteni" QSC-nin istismarında olan qanovların döşəməsi üçün rezin memurlarının satın alınması üzrə açıq tenderin vaxtı 16 sentyabr 2020-ci il saat 15:00-a dəyişdirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderde istirak etmek üçün ixitsəs göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaz) 07 sentyabr 2020-ci il saat 15:00-a qədər, tender təklifi və bank təminatını ise 15 sentyabr 2020-ci il saat 15:00-a qədər Portal vəsaitəsilə təqdim etməlidirlər.

Tender komissiyası

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV



Ünvan
AZ 1073, Bakı şəhəri,
Məhəmməd Əmin 52-ndən
mənzil 4V, mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otarı - 539-68-71,
Bas redaktor müavinəri - 538-86-86, 434-63-30,
538-97-96,
Masul katib - 539-43-23,
Masul katib müavinəri - 539-44-91,
Parlement və siyaset səbəbi - 539-72-39,
539-84-41, 539-21-00,
İqtisadiyyat səbəbi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyət, idman
və informasiya səbəbi - 432-37-68,
Humanitar siyaset səbəbi - 538-56-60, 539-63-82
İctimai əlaqərə səbəbi - 539-49-20, 538-31-11,
Fotoilüstrasiya səbəbi - 538-84-73,
Komputer mərkəzi - 538-20-87,
Mühəsiniyyat səbəbi - 539-59-33,

Qeydiyyat nömrəsi 1
"Azərbaycan" qəzeti
komputer mərkəzində
yünləb sahifələmiş,
"Azərbaycan" nöşrityндə
çap edilmişdir

Rəsmi sonad və çıxışlarda
söylənilənlərə bərabər,
dorc üçün göndərlən digar
yazılardakı fikirlər də
Azərbaycan dövlətinin
mənəfəyin uyğun gəlməlidir

Ölyazmalara cavab verilmir
və onları geri qaytarılır

Gündəlik
qəzet
Tiraj 7290
Sifariş 1941
Qiyməti 40 qəpik

OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzeti abunə yazılışı
kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərmətbuatyayımu" ASC (012) 440-46-94, (070) 244-17-34

"Azərpoçt" ASC (012) 598-49-55, (051) 225-02-13

"Qaya" firması (012) 564-63-45, (050) 214-04-05

"Kaspi" MMC (012) 432-39-55, (012) 510-82-24

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

4 aylıq
41,60 (qrax bir manat altıq qəpik) manat

3 aylıq
31,20 (otuz bir manat iyirmi qəpik) manat

1 aylıq
10,40 (on manat qrax qəpik) manat

Hörmətli oxucular!

Abuna ilə bağlı hər hansı bir problemlə
üzülsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli
telefona zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC
açıq tender elan edir

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ("ASCO") gəmilər avtomatika və elektronika sahəsində dövrü qulluq və təmir xidmətlərinin satın alınması məqsədi ilə açıq məsabiqə metodu ilə icmərheleli tender elan edir (daha ətraflı məlumat www.asco.az saytında "Tender" bölməsindən əldə edilə bilər).

Tenderi keçirənlər üçün tətbiq olunan müsabiqədə iştirak haqqı 100 (bir yüz) AZN təşkil edir. Müsabiqədə iştirak nüyyəti haqqında məsabiqədə iştirakçılarının ödənilməsi barədə bank sənədinə təsdiq olunur. Məsabiqədə iştirakçıların müsabiqədə iştirakçılarının ödənilməsi barədə bank sənədinə təsdiq olunur.

İştirakçıların müsabiqədə iştirakçılarının müsabiqədə iştirakçılarının ödənilməsi barədə bank sənədinə təsdiq olunur. Məsabiqədə iştirakçıların müsabiqədə iştirakçılarının ödənilməsi barədə bank sənədinə təsdiq olunur.

Tətbiq olunan müsabiqədə iştirakçıların müsabiqədə iştirakçılarının ödənilməsi barədə bank sənədinə təsdiq olunur. Məsabiqədə iştirakçıların müsabiqədə iştirakçılarının ödənilməsi barədə bank sənədinə təsdiq olunur.

Tətbiq olunan müsabiqədə iştirakçıların müsabiqədə iştirakçılarının ödənilməsi barədə bank sənədinə təsdiq olunur. Məsabiqədə iştirakçıların müsabiqədə iştirakçılarının ödənilməsi barədə bank sənədinə təsdiq olunur.

Tətbiq olunan müsabiqədə iştirakçıların müsabiqədə iştirakçılarının ödənilməsi barədə bank sənədinə təsdiq olunur. Məsabiqədə iştirakçıların müsabiqədə iştirakçılarının ödənilməsi barədə bank sənədinə təsdiq olunur.

Tətbiq olunan müsabiqədə iştirakçıların müsabiqədə iştirakçılarının ödənilməsi barədə bank sənədinə təsdiq olunur. Məsabiqədə iştirakçıların müsabiqədə iştirakçılarının ödənilməsi barədə bank sənədinə təsdiq olunur.

Tender komissiyası

BİLDİRİŞ

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksek Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən [etender.gov.az](#) portalında 15.05.2020-ci il tarixdə açıq tender elan edilmiş P-274 naqılının satın alınması üzrə keçirilmiş açıq tenderin qalibi "TƏLƏT" FİRMASI müəyyən edilmişdir. "Bakı Telefon Rabitəsi" MMC və "TƏLƏT" FİRMASI arasında 17.08.2020-ci il tarixli satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

**«AZƏRBAYCAN»
qəzeti reklam xidməti**
Qəzeti daim yenilənən
rəsmi internet ünvanı:
[www.azerbaijan-news.az</a](http://www.azerbaijan-news.az)